



Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

AZ1108, Azərbaycan, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260

Telefon : (+99412) 497-38-51 Faks : (+99412) 497-44-27

E-mail: novbetchi@anama.gov.az Veb-sayt: www.anama.gov.az

<https://www.facebook.com/official.anama.gov.az> https://twitter.com/ANAMA_gov_az

2019-cu il 27 Noyabr tarixində Agentlik tərəfindən

Ağcabədi rayonu ərazisində keçirilmiş

təcili təxirəsalınmaz əməliyyat barədə

OPERATİV MƏLUMAT

2019-cu il 27 Noyabr tarixində saat 12:08-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Hındarx qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində **1 ədəd F-1 əl qumbarası** aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının ətrafında **300 kv.m** əraziyə **yerüstü**, **60 kv.m** əraziyə isə **yeraltı** baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən **01 yanvar – 27 noyabr 2019-cu il** tarixlərində 239 signal (əməliyyat çağırışı) əsasında **207 operativ və təxirəsalınmaz əməliyyat çıxışı** olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, **1 933 ədəd partlamamış hərbi sursat (PHS)**, **28 717 ədəd müxtəlif çaplı patron**, **12 ədəd piyada əleyhinə mina**, **26 ədəd tank əleyhinə mina** və **41 ədəd tank əleyhinə təlim məqsədli mina** zərərsizləşdirilmiş, **174 320 kv.m** ərazi **yerüstü** və **14 017 kv.m** ərazi **yeraltı** yoxlanılmışdır.







